



Samirə Əşrəf

Mandarinlər

Müharibə mövzusu yaradıcılıq üçün hər zaman aktual mövzu olub. Yaziçi, rejissor, rəssam, müsiqiçi və digər peşə sahibləri öz əsərlərində müharibənin dəhşətli və ağırlı olduğunu vurgulayıblar. Əsl sənətkarlar müharibə edənin hansı tərəf olduğunu fərqli qoymadan insanın həyata bircə dəfə gəldiyini, torpağın üzərində axıdılan qanların əbəs olduğunu dönə-dönə vurgulayıblar.

Yaxın keçmişində qanlı müharibələrin aparılmasını mövzu kimi seçən sənət adamı çox az hallarda obyektiv olmayı bacarır. İstərişməz müharibədən zərər çəkən tərəf qarşı tərəfi öz əsərində günahlandırmaya can atır. Öhdəsinə götürdüyü missiyanın qürüru ona diktə edir ki, düşməni nələrdəse günahlandırsın.

Lakin bu həmişə belə olmur. Müharibəyə bəşəriyyətin bələsi kimi yanaşan, dost və ya düşmən fərqi yoxdur, hər bir fərdə insan olduğu üçün münasibət sərgiləyən əsərlər var. Bu cür əsərlər istər ədəbiyyatda, istərsə də kinoda yüzlərcədi.

Gürcü rejissoru Zaza Uruşadzenin 2013-cü ildə ekranlaşdırıldığı "Mandarinlər" filmi də məhz bu qəbildəndi. Filmin ana mövzusu insan faktorudu. Müharibənin insanların həyatına getirdiyi fəlakətlər və faciələr daha qabarıldı.

Filmə hadisələr 1992-ci ildə Gürcüstanın şimal qərbində yerləşən Abxaziya əyalətində baş verir. Gürcü və abxazların şiddetli müharibə apardığı bölgələrdə həm də etnik əhali yaşayır. Psou kəndi isə estonlara məxsusdur. Lakin müharibə nəticəsində kənd tamamilə boşalır. Əhali tədricən Estoniyaya köçüb gedir. Kəndə iki nəfər qalır. Bunlardan biri böyük mandarin bağı olan təserrüfatçı Marqus, digəri isə doğulub boyabaşa çatdığı torpaqdan ayrılmayı bacarmayan yaşılı kəndli İvodu. Lakin filmin sonunda məlum olur ki, İvonu həmin əraziyə bağlayan daha kədərli məqam da var.

Marqusun istəyi tez bir zaman da yetişmiş mandarinləri yiğib qablaşdıraraq satmaqdı. Ona görə yox ki, çoxlu pul qazanacaq. Həm də ona görə ki, həmin mandarinlər üçün insan əməyi sərf olunub. Və onların məhv olması təbiətə və insan əməyinə qarşı haqsızlıqdır. İvo da öz növbəsində ona Marqua kömək edir. O, öz emalatxanasında mandarinləri qablaşdırmaq üçün taxta yesiklər hazırlayır. Yaxınlıqda isə şiddetli atışma gedir. Marqus və İvonun

hesabı ilə yaxın beş, altı gün ərzində onlar öz işlərini başa çatdırırlıdırlar. Çünkü kənd işğal olunacaq.

Lakin vəziyyət gözlənilmədən dəyişir. Marqusun evinin yaxınlığında gürcü və abxaz əsgərləri qarşılaşır. Atışma nəticəsində bir çəçen muzdalu əsgəri öldürülür, digəri isə yaralanır. Qarşı tərəfdən isə üç nəfər gürcü əsgəri olur.

İvo yaralı çəçen əsgəri (Əhməd) evinə gətirir. Daha sonra o, Marqusla həlak olan əsgərləri dəfn etmək üçün meşyə gedirlər. Onları dəfn edən zaman məlum olur ki, gürcü əsgərlərdən biri sağdı. İvo onu da evinə gətirir. Lakin gənc əsgər (Niko) başından yaralanıb. Və onun həyatda qalmاق şansı çox azdır.

Qonşu otaqda digər yaralı çəçen yeni gətirilən əsgərin onun dostunu öldürən əsgər olduğunu bilib qəzəblənir. Bir neçə dəfə onu öldürməyə cəhd edir. Lakin ev sahibi İvo hər vəchlə bunun qarşısını almağa çalışır. Və nəhayət buna nail olur. Hər iki əsgər sağ qalır. Bir gün abxaz döyüşülləri İvonu yoxlamağa gəlirlər. İvo Əhməddən xahiş edir ki, Nikonun gürcü olduğunu onlara deməsin. Əhməd əvvəlcə narazılıq etsə də, sonradan razılaşır. Və Niko abxazlara çəçen əsgəri kimi təqdim olunur. Niko da öz növbəsində başından yaralandığı üçün danışa bilmədiyini sübut edərək susmali olur.

Beləliklə Əhməd istəməsə də öz dostunun qatilini, düşməninin həyatını xilas edir.

Növbəti dəfə isə xilasetmə növbəsi Nikoya çatır. Kəndə gələn gürcüler Əhmədin çəçen olduğunu bilib onu güllələmək istədikləri zaman Niko pəncərədən onları atəşə tutur. Əhməd xilas olur, lakin Niko və İvonun qonşusu Marqus həlak olurlar.

İvoyla Əhməd Marqusu meşədə dəfn edirlər. Nikonu isə Marqus gürcülər tərəfindən öldürümüş oğlunun yanında yüksək təpənin üzərində torpağa tapşırır.

Əhməd buna çox təəccüblənir. O, İvordan soruşur: "Sən niyə düşməni oğlunun yanında dəfn etdin? Axı sənin oğlunu da gürcülər öldürüb". İvo isə onun suallına sualla cavab verib deyir: "Sənə bunun bir fərqi var!?"

Bununla da rejissor müharibənin mənəsizliyini, öldürülən insanların hansı tərəf olursa olsun günahsız olduğunu əzabkeş, mərd, mübariz qəhrəmanları vəsiyyəti ilə tamaşaçıya çatdırmağa nail olur.

